



**Tofiq HACIYE**

Səhifəni açan kimi ("Dəbəyyat qəzeti" 20 fevral, s. 7) diqqətim Zəlimxanın şəklinə sancıldı qaldı. Çox mütəfəkkir görünürdü. Hörmətli bir şəkildi. Azər Turanın ifadəsilə desəm, bu portretdən kədərlə bir ləzzət aldım. Alının qırışı bir az qabarsayıdı, Füzulinin təfəkkür işlətmə anının rəsmiñə bənzərdi. Baxışı yeri qat-qat deşirdi. Elə bil sərlövhənin altındakı təbiətə baxırdı. Ancaq baxışından oxunur ki, məktubunu ünvanlaşdırıcı zirvəli dağa, gözündən içidiyi bulağa, bərkətlə tarlaya ... yox, bir sürünen otlamış, tapdamış olduğu çölə baxır. Və birdən zirvəsindən aşdığı dağları, sularından keçdiyi çayları, gözəlli yinə heyran qaldığı meşələri yadına salıb doğma "Təbiətə məktub"unu yazır. Mən Zəlimxanın şerini təhlil etməyə həmişə çətinlik çəkmisəm: bədii dəyərinə görə şerin bir misrasını o birindən, bir sözünü o birindən ayıra bilmirsən. Elə bilirsən ki, şerin bir misrasının emosiyasını açıb o birinin üstündən keçsən, qalan misraların xətrinə dəyərsən, o biri misralar inciyər. Bu "Məktub"da da həmin yaşınlığı yaşadı. "Məktub"un bayati qədər dərin və həzin mənası: Təbiətin mənzərələrinin timsalında təkcə vətənin, ana yurdun ulu adı, müqəddəs gözəlli yox, həm də bu təbiətin üstündəki, bağrmadakı vətəndaşın, yeni millətin fəlsəfi düşüncəsi, düşüncə fəlsəfəsi, dolu xalq psixologiyası, bu psixologiyanın fərdi çözümləri aşkarlanır. Və şair Zəlimxanın vətən, millət haqqında, insan psixologiyası haqqında dərin, müdrik filosof sözü bu "Məktub"da çox rəhatlıqla, özünəməxsus şəkildə söylənmişdir. Bu "Məktub" məqalə formasında fəlsəfi traktatdır. Əslində "Məktub" cəmiyyətədir. Üzünü təbiətə tutub, sözünü cəmiyyətə deyir. Oxudum, mənim həzin bir heyrat bürüdü. Zəlimxanın "Sürgün" poemasındaki emosional təəssüratı yaşadı. Ona görə də, istədim, "Məktub"u təhlil edəm. Ancaq şeri haqqında dediyim kimi: gərək idi ki, bu yazımı abzas-abzas təkrar edib, hər abzasın içini ayrıca açaydım...

Dəftərcəmi açıb Zəlimxan haqqında qeydlərimə baxdım. Bir zarafat gözümə dəydi: "Millətçi belə olar - millətinin düşməni Lenin ölü gün - yanvarın iyir-

# Zəlimxan Yaqubun "Təbiətə məktub"una bir məktub

mi birində Zəlimxan dünyaya gəlib". Sonra ciddi bir qeyd: Zəlimxan yazmır, yaradır. On beş il bundan qabağın qeydi. Sizi inandırıram, bu qeydi eləyəndə Turgenevin sözündən xəbərsizdim. Beşaltı ay bundan əvvəl akademik V. Vinoqradova oxudum ki, Turgenev deyib: "Biz hamımız yazırıq, ancaq Dostoyevski yaradır".

Heca şerimiz milli təfəkkürün qəlibidir. Əruz gəldi, onun yerini daraltdı. Heca yazılı ədəbiyyat kimi işləmodi. Nəsimi, Füzuli, Hadi Azərbaycan ərzündən böyük intellekt ədəbiyyatı yaradılar. Ancaq heca zaman-zaman özünü göstərdi. Əruzun içində milli atmosfer doğurdu, doğmalığın şirin avazını poetik muxtarisiyyət kimi göstərdi. Azərbaycan ədəbiyyatı S. Vurğunə qədər bunun dadını Vaqifin, Zakirin, Almas Yıldırımanın, C. Cabbarlinin, hətta Hüseyn Cavidin "Azər" poemasının içində əruzla növbələşən hecasında daddı.

Poeziyamızda sərbəst şerin öz yeri; bu vəznə ədəbiyyatımıza siyasi təfəkkürə gəldi. Dərhal təfəkkür şeri oldu, intellektual ədəbiyyat oldu. Sərbəstçilər Azərbaycan poeziyasını XX əsr dənə şerinə müasirlik tipi kimi ineqrasiya elədilər. Və deyim ki, heca ilə ciyin-ciyyinə gedərək sərbəst şeir özünü ona müəyyən dərəcədə rəqib kimi apardı. Təxminən Mirzə Fətəlinin Füzuli şerinə baxdığı kimi baxdı, hətta hecamı şüurlu şəkildə dəbdən salmağa çalışdı. Deyim ki, istedadlı sərbəstçilərin istedadlı qələmi ilə 1950-ci illərdən heca xeyli sıxışdırıldı ...

Bu gün Zəlimxan heca şerimizi yenidən ucaltdı, heca şerimizin yolunu rəhatladı. Heca şerinə intellekt ədəbiyyatı kimi bayatının fəlsəfi dərinliyini qaytarırdı. Zəlimxan qoşmamı siyasi janra çevirdi - janrda müasirləşmə işi belə olur. Tarixən biz yazılı ədəbiyyatımızda heca şairlərini xalq ədəbiyyatının yetirmələri kimi qiymətləndirmişik. Professor Nizami Cəfərov düz deyir, bu gün Zəlimxan xalq ədəbiyyatına təsir edir. Həm vəzifəsindən gələn borc kimi, həm də nadir qoşma ustası kimi xalq şerini qanadı altına alıb. Bu gün quzeyli-güneyli aşıqlarımızın sazında Aşıq Ələsgərdən, Aşıq Ahdan, Molla Cumadan çox Zəlimxanın qoşmaları oxunur. Və bu qoşmalar o böyük ustadların yadigarlarının kimi böyük sənət əsərləridir, bayatıları da Sarı Aşığın bayatıları kimi, Zəlimxan aşiq ədəbiyyatının tarixən yazılı ədəbiyyat işi gördüyünyü əyani göstərdi. Zəlimxan şairin qələmə aşığın sazını bir ictimai yükün, eyni milli düşüncənin ifadəcisi bilir. Özü deyir:

Şair tək əlimə qələm götürüb,  
Aşıq tək sinəmə saz almağım var.

Zəlimxanın dilindən çoxlu qeydlərim var: zövq siğallayan qəfiyələri, insanı heyrətə salan təşbehləri, atalar sözü qədər müdrik misraları... Bunlardan yazmağın vaxtı nə vaxt göləcək, bilmirəm. Mənə bu yazımı yazdırın onun "Təbiətə məktub"u və məktubun boyunda düşüncəli şəkli oldu. Mən bu məktubu onun yaradıcılıq dastanına bir ustادnamə kimi gördüm. Bu da maraqlıdır ki, ustادnamə dastanın əvvəlində olar, ancaq Zəlimxan onu dastanın ortasına gətirib. Eynən ustادnamə üslubunda olduğu kimi, bu məktubla şeirləri arasında səsləşmələr gördüm. "Məktub"da yazır: "Zirvəsindən aşdığım dağlar, sularından keçdiyim çaylar, gözündə içdiyim bulaqlar ... salxım söyüdlər, allı-güllü yamaclar, sizə məktub yazıram!"

Serində ustادnaməni açır, deyir:

Mən bir dağ çayıyam, dağ bulağıyam,  
Mənim çoxalmağım, azalmağım var.  
Gəlir bu, dağların təbiətindən,  
Coşub-daşmağım var, sozalmağım var.

Mən "Məktub"un solundakı şəklini də ustادnamə kimi gördüm: elə bil şəkil bu misraların rəsmidir, heykəlidir:

Sözdən öz ömrümdə bir heykəl yonub,  
Gözəllik ömündə heyrətdən donub,  
Dədə ocağından köz almağım olar.

Biz tərəfdən şair "sözdən özünə bir heykəl yonur", o biri tərəfdən də, bu rəsm- heykəl mənə bu misraları dedi:

İradə yoruldu, dözüm yoruldu,  
Ey mənim inadım, sən yorulmadın.

Bütün ağrı-acıları, Əli Kərimin ifadəsilə desəm, ayağının altına alıb, Zəlimxan bizim üçün, xalqı üçün yazar:

*Ömür bir fırsatı, verilib sənə,  
Ömürdən, fırsatlarından yaz, qələmim, yaz.  
Çağır ilhamını, çağır təbini,  
Həm elmini göstər, həm ədəbini.  
Dəryalardan götür mürəkkəbini  
Tükənməz hikmətdən yaz, qələmim, yaz.*

Zəlimxanın həmin ustادnamə rəsmheykəlində onun elmini, ədəbini, tükənməz hikmətini, müdrikliyini, Müğannaşa poemasındaki sehri Müğannalığını gördüm. İnsan Allahın verdiyi ömrü necə şükrənləqə yaşıyar, bu ömrün hər dəqiqəsindən necə ürək dolusu istifadə edər, Allahının ona verdiyi istedadın qədrini bilib, şərsiz nəfəs almaz; saysan, onun hər nəfəs alıb-verməsi bir misra şeirdir - son iki-üç ayda onun qələmindən çıxanlar mənə bu sözləri dedir. Zəlimxan bu günün Pavel Korçaginidir. Tanrı onu yaradıb, insanların göstərsin ki, baxın, görün, mənim yaratdığımdan ibrot alın.

Füzuli deyəndir ki, belə deyib:

*Mənə manənd bir divanə surət  
bağlamaz guya (deyə),  
Qələm sindirdi təsvirim çəkəndən  
sonra nəqqaşım!*

Yəni: Mənim təsvirimi çəkəndən sonra bir də mənim kimi bir aşiq surəti ni yarada bilməyəcək deyə nəqqaşım (Tanrı) qələmini çırıp sindirdi.

Yəni Tanrı Zəlimxan istedadda, Zəlimxan iradədə yenə bir şairi yaradacaqmı, nə vaxt?

